



(əvvəli ötən sayımızda)

Sumerlərin Su xalqı adlanması onların maskunlaşmış olduqları sulu və bataqlıq ərazinin reliyefi ilə əlaqədar olub, onların Sumer adlı vətələrinin və xalq olaraq da özlərinin sədən və çamurdan yaranmışları onların yaradılış əfsanəsinə də öz dolğun əksini tapmışdır. Bu haqqda Sumerlərin yaradılış əfsanəsi bölmündə geniş surətə bəhs olunacaq.

Sumerlərin Su xalqının deyil, Ön Asiyadan sumerlərle qohumluqları sübut edilmiş Sutu və Subir/Subartu xalqlarının və o cümlədən türkərin suvir/savir və su boyunun da etnik kökünü təşkil edir. Subar sözü Sumer mixi mətnlərində Lu-Su loqogramı ilə yazılır və mənası Su xalqi və ya əhalisi deməkdir. (Joon Halloran. 1999, Səh. 15) Subartu bölmündə bu xalq haqqında geniş bəhs olunacaqdır.

Yuxarıda da, qeyd etdiyimiz kimi Sumerlər özlərini Kiengir adlandırdılar, bu adın mənası "əsilzadə ağaların ölkəsi" deməkdir. Bu ad Sumer hökmən sülaləsinin öz ölkələrinə verdikləri addır. Sumerin bütün xalqı isə sumerçə Lu-Su adlanırdı və anlamı "su xalqi" deməkdir.

Sami Akkadların bu xalqa verdiklər Sumer adı da sumerçə Lu-Su adının tərcüməsidir və anlamı yənə də "su xalqi" deməkdir. Qaraxanlılar, Səlçuklar, osmanlılar, qacarlar, əfşarlar öz dövlətlərini hakim sülalənin adı ilə Qaraxanlı, Səlçuk, Osmanlı, Qacar, Əfşar dövləti adlandırdılar. Bu dövlətlərin əhalisi isə türklər idilər və digər xalqlar da onları eyni ilə türklər adlandırdılar.

Sumerin sosial və siyasi quruluşu

Sumerlərin İkiçayarasına gəlmədən önce ilk məskənlərinin Dilmun adlı adada olduğu haqqında ki xatirələri "Enki və Ninhursanq" dastanında öz əksini tapmışdır. Dilmundakı həyat onların təsəvvüfründə cənnətin timsali olub insanların yaşadığı "qızıl dövrü" eksi etdirirdi. Bir çox araşdırıcı Dilmunu Bəhreyn adası ilə eyniləşdirir. Lakin Bəhreynə arxeoloji araşdırımlar sonucu aşkar edilən mədəniyyət izləri İkiçayarası mədəniyyətindən sonrakı dövrə aid olub. Elmi araşdırımlar müəyyən etmişdir ki, Dilmunun sumerlilərin ilkin vətəni olması haqqındaki ideya mesopotamiyanın daha gec dövrlərə aid mixi mətlərinin mifoloji konstruksiyasından ibaretdir.

Sumer şəhər dövlətlərinin birliyində yaranan konfederativ bir dövlət quruluşuna malik idi. Hər bir şəhər dövləti ensi adlanan bir yō-

ideoloji rol oynayındı. Həyatda baş veren bütün hadisələr tanrılarının və onunla bağlı eponim qəhrəmanların fealiyyəti ilə əlaqələndirilərək izah olunurdu.

Hökmdarlığın və hakimiyətin mifik mənşəyi mütləq şəkildə hansısa bir tanrıının himayəsi ilə əlaqələndirilirdi. Tanrılar çox zaman insani və tarixi keyfiyyətlərə malik olurdular. (Mario Liverani. 1988. Səh. 109)

Görkəmli sumeroloq Torkild Jakobsen Sumer cəmiyyətini ibti-

Ələsgər Siyablı

atası Götüyü tanrı An rəhbərlik edirdi. Lakin Anu hakimiyəti hava tanrı Enlile bölüşürdü. Anu və Enlil məclisə müzakirə üçün məsələlər də təqdim edirdilər. Tanrılar fikir mübadiləsi aparır və məsələlərə aydınlıq getirirdilər. İcma məclisi icmalar arasında münaqışları həll edir, sülh və müharibə haqqında qərarlar qəbul edirdi. Ehtiyac olduğu təqdirdə icma öz içərisində birinə ali hakimiyət səlahiyyətləri verərək unu "ensi", yəni hakim seçir. İcma məclisi və aqsaqallar şurası kralların hakimiyətinə nəzarət edib lazımlı olduğu təqdirdə onu məhdudlaşdırmaq hüququna malik idilər. (Torkild Jakobsen. Journal of Near Eastern Studies. Chicago, 3/2, Juli 1943, Səh. 159-172)

ile və qəbile bölgüsünü əvəz edirdi. Burda insanlar arasındaki qarşılıqlı münasibəti qohumluq əlaqələri deyil, birgə həyat şəraitini müəyyən edirdi. Şəhər icması hər hansı bir kənar yabancı hakimiyəti və ya avtoritəti qəbul etmirdi. Şəhərin hər hansı bir hakimiyətin üstünlüyünü qəbul etməsi zoraklığa əsaslanmayıb könüllü xarakter daşıyırı, çünki onun suverenliyi şəhərin icmasına məxsus idi. Hər bir şəhər himayəci tanrıının rəhbərliyi altında şəhər icmasının yeri avtonomiyyaya malik olduğu, hər bir vətəndaşın ortaq mənəfət məraqlarının təmin edildiyi və xalq kütələrini nəzarətdə saxlayan və cari işlərə rəhbərlik edən bir qrup nüfuzlu şəxslərdən ibarət oliqraxların timsalında icma rəhbərliyi mövcud idi. Azad insanların ibarət icma ali siyasi hakimiyətə malik idi. İcma məclisində hər hansı bir məsələnin aqsaqallar şurasının rəhbərliyi altındakı müzakirəsi əməli çoxluq əldə edilənə qədər davam edilirdi. Aqsaqallar şurası məclisin işinə rəhbərlik et-

Dünya tarixinin

Turan dövrü



məbəd icmalarının toplusundan ibarət idi. Bir çox sumeroloğun rəyinə görə icmalar qəbile mənsəbiyyətinə görə təşkil olunurdu. Hər bir şəhərin himayədici tanrıları vardi. Bu şəhər tanrıları həmin şəhərin, onun əhalisinin və onun rəhbərlik etdiyi ali hakimiyət şəhərin bütün azad kişi vətəndaşlarının iştirak etdiyi və bir qrup icma aqsaqallının yönetdiyi icma məclisində məxsus idi. Şəhər tanrıları insan surətində təsəvvür olunurlar, insan emosiyalarına malik idilər, insanlarla eyni mühitdə yaşayırlar və siyasi cəhətdən demokratik prinsiplər əsasında təşkil olunmuşdular. Tanrılar insanlarla eyni sırada icma məclislərinin müzakirələrində feal iştirak edirdilər. İcma məclislərinə adətən tanrıların dai demokratiyanın hakim olduğu bir ölkə kimi dəvərləndirirdi. Məbəd icması siyasi xarakter daşımayan bir dini institut olub icmanın sosial həyatını tənzim edirdi. Siyasi hakimiyət öncələri vətəndaşlara məxsus idi. Şəhərin tanrılarının rəhbərlik etdiyi ali hakimiyət şəhərin bütün azad kişi vətəndaşlarının iştirak etdiyi və bir qrup icma aqsaqallının yönetdiyi icma məclisində məxsus idi. Şəhər tanrıları insan surətində təsəvvür olunurlar, insan emosiyalarına malik idilər, insanlarla eyni mühitdə yaşayırlar və siyasi cəhətdən demokratik prinsiplər əsasında təşkil olunmuşdular. Tanrılar insanlarla eyni sırada icma məclislərinin müzakirələrində feal iştirak edirdilər. İcma məclislərinə adətən tanrıların

Sumerdə hər bir şəhər o şəhərin əhalisini doğuran anadır, ona görə də Sumer mifologiyasında şəhər tanrıcları şəhərin və onun torpağının Torpaq ana tanrıçasıdır. Sumerdə bu və ya digər şəhərin sakini həmin şəhərin övladı hesab olunurdu və həmin şəhərin adı ilə "Unuq Tur", "Eridu Tur", yəni "Unuqun oğlu" və ya "Erudinin oğlu" adlanırdılar. Sumer mifologiyasında şəhər və ümumiyyətlə sumerlili öz məhsulu ilə bəsləyib yedirən torpaq ana bətni hesab olunaraq kutsallığa malik idi.

Şəhərin siyasi idarəciliyətətəli olan icma məclisi yüksək dərəcədə güclü mənlik və özünü təsdiq şuruna malik idi. İnsanın özü tərəfindən yaradılmış bu sosial institut cəmiyyətin ilkin dövrlərindəki-

sələr də ali hakimiyətə malik deyildilər. Çoxluğun iradəsinə tabe olunması andiçmə ilə ifadə olunurdu. Şəhər "ensi" adlanan həkim tərefindən idarə olunurdu və o həmçinin dini rəhbər rolunu yerinə yetirirdi. Ensi şəhəri ya icma adından, ya daşəhərin tanrı adından idarə edirdi. Sumer şəhərində fövqəladə hallarda hər hansı məqsədə dəvəyin fealiyyət və ya təcili bir qərarın qəbul olunması tələb olunarkən onun həyata keçirilməsini "böyük adam" demək olan "luqal" adlanan krala həvalə edirdilər. Kral hakimiyəti "bala" adlanan dönüşümlü mahiyyət daşıyıb zaman baxımından məhdud xarakter daşıyırı. (H.Frankfort. 1959, Səh. 69-79)

Sumerdə Türkərdə olduğu kimi hökmədlərə tanrı tərefindən kut verilməklə hakimiyətləri qanuniləşdirilirdi. Sumerlərdə Kuta sözünün anlamı türkərin Kut sözü ilə eyni anlam daşıyır. Göründüyü kimi Türkərdə hökmədlərə tanrı tərefindən Kut vermək gələnəyinin kökü Sumerlərə bağlıdır. (M.Liverani, 1988, Səh. 156)

Akkad kralı Sarqonun Nippurda aşkar edilmiş kitabesində yazılmışdır ki, o Kişin kralı kimi tanrı Anu tərefindən ona Kuta verilmişdir, kutsanmışdır, yəni məsh edilmişdir, mühafizə və himaye edilmişdir. (M.Liverani, 1988, Səh. 123)

Sumer tarixi Tufanəqədərki və Tufandənərək olmaqla iki dönmədən ibarətdir. Sumerdə ilkin mədəniyyətin mərkəzi Eredü şəhər dövləti olmuş və hakimiyət taxti ilk olaraqqöylərdən bu şəhərə nazıl olmuşdur. Eredü tufan nəticəsində tənəzzülə uğradıqdan sonra onun sakinlərinin bir qismi e.q. XXIII əsrə Fərat çayının yuxarı axanından onadan Babil adlanan Ka-Dinqira şəhərinin əsasını qoymuşlar. Ka-Dinqira tanrı qapısı deməkdir. Burda Enkinin oğlu tanrı Marduk-Amar-utuya və ya əsl adı ilə tanrı Tur-Utuya, yəni Utunun öküzünə həsr olunmuş məbəd mövcud idi. (Dəqəkənov İ.M. 1959, səh. 165.)

(ardı gələn sayımızda)